



### (Üçüncü yazı)

(Əvvəli ötən  
sayımızda)

Handan-hana anam özünü ələ aldı. Dərindən köks ötürüb dedi:

- Ay bala, Vallah mən ondan yaxşılıqdan başqa bir şey görməmişəm. Da-nış desən danişar, sus desən, susardı. Böyüklerə çox hörmət göstərirdi. Heç kimə pislik etməzdi.

- Yaxşı, ay ana. Bil-dim.

Dəstəyi asmaq isteyir-dim ki, anam dilləndi:

- Elvin, bilsən də, o uşaq çox çətinliklər çəkib. Yetim kimi böyüüb. Amma bir dəfə onun ağızından nə pis söz eştmişəm, nə də kiməsə haqsızlıq et-diyni görmüşəm...

Yeqin, dəyərli oxucular da qəbul edər ki, bir in-sanın uşaqlıq çağları ömrünün ən dəyərli vax-talarıdır. Məhz həmin yaş-larda şəxsiyyət kimi for-malaşmağa başlayır. Elcanın lap kiçik yaşlarından qazandığı müsbət xüsusiyyətlərdən biri hə-mişə doğru danişması və yalandan uzaq olması idi. Hər zaman düzü deməyə adet etdiyindən güclü və səmimi insan kimi yetişib və özüne inam hissi yüksək olub. O, valideyn-lərinin gözlərinə dik baxıb və düşüncələrini həmişə çəkinmədən birbaşa deyib. Çünkü düşüncələri də özü kimi saf olub.

Bəlkə də bu xüsusiyyəti onu daim nəyisə əldə etmek üçün vali-deynlərinə yalan danişan uşaqlardan fərqləndirib. Ata-anasının və digər ya-xınlarının sözlerinə görə, Elcan kiçik yaşlarında nə-sə yanlış iş görəydi, əsla boyundan atmaz, olanla-ri cəsarətlə etiraf edərdi.

Ən xoşladığı oyun "avtomat-avtomat" olub. Tə-əssüf hissi ilə qeyd edək ki, zaman keçidikcə belə ənənəvi oyunlar yerini elektron və virtual oyunlu-ra verərək özləri tarixe qarışır. Halbuki, ənənəvi oyunlar həm zehni inkişaf, həm fiziki aktivliyi artırr, həm də uşaqlar ara-sındakı səmimiliyi və doğmalilığı inkişaf etdirir.

Kiçik yaşlarında hob-

bıyə çevrilmiş "avtomat-avtomat" oyunu Elcanın gələcək həyatına təsirsiz ötüşməyəcəkdi. Belə ki, taxta parçasından hazırlanan avtomat sonralar poladdan hazırlanan silahlara əvəz ediləcəkdi. Maraqlıdır ki, həmişə eyni komandada "silah yoldaşı" olan bibisi oğlu və ən ya-xın dostu Turxan iller so-na da eyni komandada Azərbaycan Ordusunda onunla "silah yoldaşı" olacaqdı. Bu dəfə onlar şərti düşmənlə yox, real işgalçi düşmənlərə qarşı döyüsecəkdilər. Uşaqlıqda döyük bitəndə hər iki dost deyib-gülerək eve qayıtsa da, gələcəkdə bu dostlardan biri sağ-salama təvəllüd etməyə qayidacaq, digəri isə şəhid olacaqdı. Aman-sız fələk onlara rəhm et-məyəcəkdi...

Elcanın Yaylaq nənəsi onun uşaqlıq illərini belə xatırlayır:

"Nəvəmin uşaqlıq illərinin hər sənisi gözlərimin önündədir. Elcan dərənənəcən Turxanla bibi-oğlu-dayioğlu olmaqdən əlavə, həm də yaxın dost idilər. Balaca olanda tez-tez taxtadan düzəldilmiş avtomatlarla döyük oyunu oynayardılar. Rəhmətlilik o qədər can-başla vəzifəsi ni yerinə yetirəndi ki, evə çox vaxt üst-başı toz-torpaq içində qayıdardı. Biz də ona heç nə deməzdik.

Axi, nevə nənə üçün hə-mişə şirin olur. Düzdür, anası onu tənbeh edərdi, lakin mən həmişə Elcan balamı qoruyardım. Kaş zamanı geri qaytarla biləydim...".

Xoş xatirələrlə yad-daşlıarda əbədi həkk olunan həmin illər çox sürət-le keçir və Elcan böyüüb hərbi xidmətə yollanır.

Əsgərlərin on birinci ayında şanlı Vətən müharibəsi başlayır. Qırq dörd günlük müharibə acımasız olur. Elcan qorxmadan döyükə atılır və ən yaxın dostu Turxan da könüllü olaraq düşməndən qısa alımağa yollanır. Müharibənin axır-larına yaxın Turxan evləri-ne zəng edəndə anasından Elcanın şəhid olması xəberini öyrənir. Kövrəlir,

# El harayına can deyən şəhid

**ELCAN**

daha mətanətə vuru-şacağına and içir və bir cana min can alacağına söz verir. Döyükür, bu dəfə Elcanın, qardaş qəder sevdiyi eziyinin qisasını almaq üçün. Lakin 10 noyabr 2020-ci il razılaş-ması onu dayandırır. Tə-əssüflərin, amma başqa Elcan kimi oğulların sağ-qalması ilə özünə təsəlli verir.

2021-ci ilin yanvar ayında ölkə başçısının se-rencamı ile könüllülər ordu-dan tərxis olunur. Ay-bəniz xanım bu müharibə-də qardaşı oğlunun şəhid olmasına kədərlənib üzülsə də, Turxanın sağ-salama təvəllüd etməyə qayitmasına sevinir. Oğlunun ən çox xoşladıği yeməkləri bişirib gözləməyə başlayır. Hava qaralmağa doğru getsə də oğlu galib çıxmır. Sər qarışır, gecə düşür. Ay-bəniz xanım çox narahatlıq keçirir. Axi, oğlu bu gün gələcəyini demişdi. Hərbi hissənin komandanlığı ilə telefon əlaqəsi saxlaşdırıda oğlunun günorta saat-larında eve buraxıldığını öyrənir. Ananın nigaranlığı daha da artır. "Yoxsa yolda geləndə balamın başına bir iş galib" - deyə düşünür.

Nəhayət gecə saat bir-iki radələrində Turxan eve qayıdır. Ay-bəniz xanım oğlunu bağırına basır və narahatlıqla onun üzünə baxır. Turxanın gözleri ağlamaqdan qıp-qırımı olmuşdu.

- Ay bala, qurban olum, neçə saatdır hara-lardasan? Ürəyim partladı axı, - deyən ana oğlundan açıqlama gözləyir.

- Narahat olma, anacan. Hər şey öz qay-dasındadır. Gəncəyə gə-ləndən Şəhidlər Xiyabانında idim - Elcanın qəbri üzərində. Hələ də onun ölümüne inana bilmirəm.

- Allah rəhmət eləsin. Səni başa düşürəm, ən yaxın dostun olub, oğlum, o hamımızın eziyi, canı idi. Nə etmək olar, olacağa çərə yoxdu.

- Bəs, indi Elcansız necə olacaq? O menim ən yaxın dostum və sirdəsim idi...

Elcanın həyatının hər anı onun eziyərinin xati-rəsində əbədi qalacaq.

Şəhid Elcan Murado-

vun uşaqlığı barəsində son olaraq bunu deyim ki, onu taniyan bütün qohum və dost-tanışlırlara görə Elcan ele uşaqlıqdan ləy-aqətli birisi olub. Və qısa həyat tarixçəsi bunu gös-tərdi ki, həmin ləyaqətini on doqquz illik ömrünün sonuna dək qoruyub sax-laya bilib.

### 1.2. Dərələyəzdən Gəncəyə mühacirət yanğısı

Azərbaycan tarixən

Qafqaz regionunun ən qaynar nöqtələrindən biri olub. Büyük dövlətlər mühüm hərbi-strateji əhəmiyyəti olan Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənmək, bu diya-rın tükənməz yerüstü və yeraltı sərvətlərinə yiye-lənmək siyaseti yeridiblər. Həyata keçirilən ən mən-fur siyasetlərdən biri də azərbaycanlıların etnik tə-mizlənməsi olub. Əsasən, Qəribi Azərbaycanda bu etnik təmizlənmənin qurbanları isə, heç şübhəsiz, günahsız insanlar olub.

Bunu da qeyd edim ki, menim anam Qəribi Azərbaycanın Dərələyəz (indiki Yexeqnadzor) rayonundandır. 1988-ci ildə baş verən hadisələrin canlı şahidi olan anam, elecə də nənəm, babam, dayılarım, xalalarım hər dəfə həmin səhnələri dən-işəndə sanki ürəyim si-nəmə siğmir. Axi, bir in-san başqa birisini sırf azərbaycanlı olduğu üçün necə terrora məruz qoya, ata-baba yurdundan çıxa-ra bilər? Bunu həyata keçirən siyasetbazlar necə insan adlanı bilərlər?! Tarixi təhlil bu suala ne-qativ cavab verir.

Xalqımızın sinəsinə dağ kimi çəkilən Qəribi Azərbaycan, xüsüsile Zəngəzur-Dərələyəz mahal-ləndən Şəhidlər Xiyabənində idim - Elcanın qəbri üzərində. Hələ də onun ölümüne inana bilmirəm.

Zəngəzur - indiki Ermənistanın cənub hissəsini və Azərbaycanın ərazi-lərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal-lıdır. Keçən əsrin əvvələ-rində Zəngəzur mahalında 149 azərbaycan, 91 kurd və 81 erməni kəndi var idi.

Zəngəzur Cavidan,

Cavanşir və Babek dövründə Xürremiler hə-rəkatının, ərəblərə qarşı savaşların əsas mərkezi, otuz ildən artıq süren qanlı döyüşlərin məkanı olub. Buna digər səbəb, həm də zərdüştlüyün ən məşhur ibadətgahlarının bu yerlərdə olması idi. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənek-Gorus-Laçın-Berdə istiqaməti ilə hərə-kət edərək, vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.

1236-ci ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itki-lərə bahasına tutdu. Onun qoşunlarına dirəniş göstər-diklərinə görə bu yerləri xarabalığa çevirdi, on min ailəni imperianın şərqinə - Əfqanistana köçürmek əmri verdi. Teymurun bu yürüşünü canlı görüb ya-zıya alan Foma Mesopoli "Əfqan tarixi"ndə, Yesay Həsən Cəlal "Alban ölkəsinin qısa tarixi"ndə bu köç haqqında məlumat verib. Bunu qeyd edək ki, həmin əmrlə təkçə dörd min ailə Əfqanistanın Qəndəhar şəhəri yaxınlığında məskən salıb.

Zəngəzur və Dərələyəz 1410-1468-ci illərdə Qaraqoyunluların, 1468-1502-ci illərdə Ağqoyun-luların, 1502-ci ildən isə Səfəvi qızılbaşlarının ha-kimiyyəti altına düşdü. Sonrakı dövrlərdə Osmanlı və Səfəvilər arasında bu yerlər uğrunda uzun süren döyüşlər getdiyindən, o dövrlərə aid kitablarda Zəngəzur və Dərələyəzin əksər ya-sayış mentəqələrinin boşaldığı, əhalisi yaşamadığı, xarabalıqlara çevrildiyi qeyd edilib.

Keşməkeşli tarixi hadisələr nəticəsində Qacar dövlətinin ərazisi olan bu region on doqquzuncu yüzilliğin iyirminci illərində Rusiya-İran müharibəsi nəticəsində Çar Rusiyasının nezareti altına keçir. Çar Rusiyasının dağlı-ması və Ermənistən Cümhuriyyətinin yaradılması ilə də bu qəza həmin dövlətin nezareti altına keçir. 1920-ci ildə sovet bolşevik dövlətinin Cənu-bi Qafqazı işgal etməsi ilə bütün bölge kimi, Şərur-Dərələyəz qəzası da SSRİ-nin tərkib hissəsinə çevrilir. 1922-ci ildə Kremlin qərariyla Şərur-Azərbaycan SSR-in, Dərələyəz isə Ermənistən SSR-in tərkibinə qatılır. Beləliklə, ulu babalarımı-zın vətəni olan bu cənnət-məkanı diyar uzun tarixi proseslər nəticəsində erməni dövlətinin nəzarəti altına keçir. Sovet hakimiyyəti dağlıqlıdan sonra, 1991-ci ildən etibarən günümüzədək həmin ərazi Yexeqnadzor rayonu olaraq Ermənistən Respublikasının ərazisi hesab edilir.

Bunu da qeyd edək ki, azərbaycanlıların Qəribi Azərbaycan'dan (indiki Ermənistəndən) deportasiyası və köçürülməsi əsa-sən on doqquzuncu əs-rən başlanıb. Qəribi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası 1905-1920, 1948-1953 və 1988-1991-ci illər olmaqla üç mərhələyə bölündür.

Bütün bu deyilənlər onu göstərir ki, Qəribi Azərbaycan, xüsüsile Zəngəzur mahalı və Dərələyəz rayonu tarixən ən qaynar bölgelərdən olub. Azərbaycanlılar dəfələrlə bu yerlərdə deportasiya və təzyiqlərə məruz qalıb-lar.

Tarix şahidlilik edir ki, acı talelər çəkmiş toplum-lar içerisinde xalqımızın da payı az olmayıb. Cox vaxt imperialist qüvvələrin hücumlarına məruz qalan azərbaycanlılar son yüzilliklərə öz el-obalarından didərgin salınıblar.

Elcan öz qan yaddaşında belə bir iztirablı tarixi hadisələrin acısını daşıyır. Təbii ki, bütün bunlar onda haqsızlığa qarşı barışmazlıq hissi formalaşdırıldı. İller sonra baş verəcək və Azərbaycan tarixinə qızıl hərflər düşəcək bir haqq sa-vasında o da öz imzasını atacaqdı. Elcan bölmənmiş Vətəni daha da parçalanmağa qoymayaçdı. Lazımlı olsa, öz şirin canını da verəcədi. Təki, doğma Vətənin üzü gülsün!

(Ardı var)  
Elvin ARIFOĞLU